

**AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZIRLIYI  
LƏNKƏRAN DÖVLƏT UNIVERSİTETİ  
FƏNN SİLLABUSU**

«Təsdiq edirəm:  
Tədrisin təşkili və təlim  
texnologiyaları üzrə prorektor:  
Zaur Məmmədov  
10 " 02 " 2025-ci il

**İxtisas: 050110- "Kimya və biologiya müəllimliyi"**

**Fakültə: Təbiyyət**

**Kafedra: Biologiya və ekologiya**

**İxtisas Fənni haqqında məlumat:**

**Fənnin adı: Bitkilərin sistematikası (mühazirə) (Program Azərbaycan Respublikası Təhsil Nazirliyinin 09.12.2014-cü il tarixli 1245 nömrəli əmri ilə təsdiq edilmişdir.)**

**Kodu: IF-B09**

**Tədris ili: I (2024-2025) Semestr: II**

**Tədris yükü:cəmi 180 saat. Auditoriya saatı - 60 (30 saat mühazirə, 30 saat laborator məşğələ)**

**Tədris forması: Əyani**

**Tədris dili: Azərbaycan dili**

**AKTS üzrə kredit: 6 kredit**

**Auditoriya N:**

**Saat:**

**II.Müəllim haqqında məlumat:**

**Adı, soyadı, elmi dərəcəsi və elmi adı: b.ü.f. d., dos. Ramiz Ələkbər oğlu Ələkbərov**

**Məsləhət günləri və saatı:IV gün saat 9<sup>00</sup>-13<sup>00</sup>.**

**E-mail ünvanı: ramiz\_alakbarli@mail.ru**

**Kafedranın ünvanı: Lənkəran ş., H.Z.Tağıyev**

**III.Təvsiyyə olunan dərsliklər və dərs vəsaitləri:**

**Əsas:**

1. Qurbanov E.M. Ali bitkilər sistematikası "Bakı Dövlət Universiteti" nəşr., Bakı, 2009
2. Qurbanov E.M., Məmmədova Z.C. Ali bitkilərin sistematikasından laboratoriya məşğələləri, "Bakı Dövlət Universiteti" nəşr., Bakı, 2010
3. Еленевский А.Г., Соловьева М.П., Тихомиров В.Н. Ботаника систематика высших или наземных растений, из-во «Academia», Москва, 2004
4. Qədirov H.M., Quliyev V.Ş. Ali bitkilər sistematikası, "Maarif" nəşr., Bakı 1986
5. Г.Л.Билич, В.А.Крыжановский Биология полный курс. 2 том, Ботаника, 5-е изд., из-во «Оникс», Москва 2009
- 6.Степанов, Н. В. Высшие споровые растения : учеб. пособие / Н. В.Степанов. – Красноярск : Изд-во Краснояр. ун-та, 2000. - 178 с
- 7.Тимонин, А. К. Ботаника : Высшие растения: учеб.: в 4 т. Т. 3 / А. К. Тимонин. – М. : Академия, 2007. – 352 с.
- 8.Əliyev C., Ibrahimov A.YO., Bəşirov R. Botanika. Sumqayıt 2004
- 9.A.YO.Ibrahimov, Z.Ə.İsrafilbəyov. İbtidai bitkilər. Bakı 1993

**Əlavə:**

8. Qədirov H.M. Bitki sistematikasından laboratoriya məşğələləri, "Maarif" nəşr., Bakı 1966
9. Özcan Seçmen, Yusuf Gemici, Güven Görk vb. Tohumlu bitkilerin sistematığı, "Ege Universitesi" basımevi, İzmir, 1998

**IV. Prerekvizitlər:** Fənnin tədrisi üçün öncədən başqa fənnin tədris olunmasına zərurət yoxdur.

**V. Korekvizitlər:** Bu fənnin tədrisi ilə eyni vaxta başqa fənlərin də tədris olunmasına zərurət yoxdur.

**VI. Fənnin təsviri və məqsədi:** Botanika – Bitkilərin sistematiğası- Botanika kursunun bir hissəsi olub, bütün bioloji ixtisaslar üzrə bioloqların hazırlığı sisteminə mütləq daxil edilir. Bu fənn çərçivəsində ibtidai və ali bitki organizmlərinin daxili və xarici quruluşu, inkişafı, ekologiyası, taksonomik müxtəlifliyi öyrənilir. Tələbələrdə ibtidai və ali bitkilərin əsas anatomik və morfoloji, müxtəlif sistematiq qruplarının inkişaf qanuna uyğunluqları, taksonomik müxtəlifliyi və onların təkamül dəyişiklikləri haqqında təsəvvür formalasdırmaq. Tələbələri akademik olaraq dəstəkləmək, onların öz potensiallarını realizə etməyə yardımçı olmaq. Tələbələrin kursda iştirakını həvəsləndirmək, qarşılıqlı hörmət və anlayış mühitini təmin etmək.

**VII. Davamiyyətə verilən tələblər:** Fənn üzrə semestr ərzində buraxılmış auditoriya saatlarının ümumi sayı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq davamiyyət meyarları nəzəre alınmaqla müəyyən olmuş həddən yuxarı olduğu halda tələbə həmin fəndən imtahana buraxılmır, onun həmin fənn üzrə akademik borcu qalır.

**VIII.Qiymətləndirmə:** Tələbələrin biliyi 100 ballı sistemlə qiymətləndirilir. Bundan 50 ballı tələbə semestr ərzində, 50 ballı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılardır: 20 bal seminar ve laboratoriya dərslərində fealiyyətinə görə və 30 bal kollokviumların nəticələrinə görə. Əger fənn üzrə həm seminar və həmdə laboratoriya varsa onda 10 bal seminar, 10 bal isə laboratoriyyaya görə verilir.

Qiymətləndirmə zamanı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq qiymətləndirmə meyarları nəzərə alınır.

İmtahan biletine bir qayda olaraq fənni əhatə edən 5 sual daxil edilir.

Qiymət meyarları aşağıdakılardır:

- 10 bal- tələbə keçilmiş material derindən başa düşür, cavabı dəqiq və hərterəflidir.
- 9 bal- tələbə keçilmiş material tam başa düşür, cavabı dəqiqdir və mövzunun mətnini tam ağa bilir.
- 8 bal- tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir;
- 7 bal- tələbə keçilmiş material başa düşür, lakin nəzəri cəhətdən bəzi məsələləri əsaslandırma bilmir
- 6 bal- tələbənin cavabı əsasən düzgündür.
- 5 bal- tələbənin cavabında çatışmazlıqlar var, mövzunu tam əhatə edə bilmir.
- 4 bal- tələbənin cavabı qismən doğrudur, lakin mövzunu izah edərkən bəzi səhv'lərə yol verir;
- 3 bal- tələbənin mövzdən xəbəri var, lakin fikrini əsaslandırma bilmir;
- 1-2 bal- tələbənin mövzdən qismən xəbəri var.
- 0 bal- suala cavab yoxdur.

Tələbənin imtahanda topladığı balın miqdarı 17-dən az olmamalıdır. Əks təqdirdə tələbənin imtahan göstəriciləri semester ərzində tədris fealiyyəti nəticəsində topladığı bala əlavə olunmur.

Semestr nəticəsinə görə yekun qiymətləndirmə (imtahan və imtahanaqədərki ballar əsasında)

№	Bal	Qiymət	
		Sözlə	Hərfə
1.	91-100	əla	A
2.	81-90	çox yaxşı	B
3.	71-80	yaxşı	C
4.	61-70	kafi	D
5.	51-60	qənaətbəxş	E
6.	50 və ondan aşağı	qeyri-kafi	F

**IX. Davranış qaydalarının pozulması:** Tələbə Universitetin daxili nizam-intizam qaydalarını pozduqda onun haqqında əsasnamədə nəzerdə tutulan qaydada tədbir görüləcək.

**X. Təqvim mövzu planı:** Mühazirə 30 saat, laboratoriya 30 saat, (cəmi 60 s)

№	Keçirilən mühazirə mövzularının məzmunu	Saat	Tarix
1.	Mövzu № 1.Giriş. Bitkilərin sistematiğinin tarixi, dövürlüyü və onun nisbiliyi.Bitkilərin süni və təbii sistemləri Plan: 1.Bitkilərin sistematiğinin tarixi. 2. Bitkilərin süni və təbii sistemləri 3. Sistematiğin iş üsulları	2	

	Mənbə: [1;2,3;4;6,7,8,]		
2.	<p><b>Mövzu № 2.</b> İbtidai bitkilər. Göy yaşıl yosunlar şobəsi (prokariotlar). Yaşıl yosunlar şobəsi (eukariotlar).</p> <p><b>Plan:</b></p> <ol style="list-style-type: none"> <li>1. Göy-yasıl yosunlar şobəsinin ümumi xarakteristikası, hüceyrə quruluşu, çoxalması və təsnifatı (xrookokklar və hormoqonlular sinifləri).</li> <li>2.Yasıl yosunlar şobəsinin ümumi xarakteristikası, hüceyrə quruluşu, çoxalması.</li> <li>3.Yasıl yosunlar şobəsinin təsnifatı: Əsil yaşıl yosunlar sinfi (volvokskimilər və xlorokkimilər sıraları), Sifonlular sinfi (sifonokladiumkimilər sırası) və Konyuqatkimilər sinfi (Ziqnemakimilər və Desmidiumkimilər sıraları).</li> </ol> <p>Mənbə: [1;2,3;4 ;6,7,8,9]</p>	2	
3.	<p><b>Mövzu № 3.</b> Müxtəlif qamçılılar və ya sarı-yasıl yosunlar şobəsi, Qızılı yosunlar şobəsi və Dinofit yosunlar şobəsi.</p> <p><b>Plan:</b></p> <ol style="list-style-type: none"> <li>1.Müxtəlif qamçılılar şobəsinin ümumi xarakteristikası, çoxalması və təsnifatı (botridiumlar sırası).</li> <li>2. Qızılı yosunlar şobəsinin ümumi xarakteristikası, çoxalması və təsnifatı (faeotaminalar sırası).</li> <li>3. Dinofit yosunlar şobəsinin ümumi xarakteristikası, yayılması, çoxalması və təsnifatı (dinofitlər sinfi).</li> </ol> <p>Mənbə:[1,2,3,4,5,7,8,]</p>	2	
4.	<p><b>Mövzu № 4.</b> Diatom yosunlar şobəsi, Qonur yosunlar şobəsi və Qırmızı yosunlar şobəsi.</p> <p><b>Plan:</b></p> <ol style="list-style-type: none"> <li>1.Diatom yosunlar şobəsinin ümumi xarakteristikası, çoxalması və təsnifatı (sentriklər və lələklilər sinfi).</li> <li>2.Qonur yosunlar şobəsinin ümumi xarakteristikası, çoxalması və təsnifatı (faeoosporlar və siklosporlar sinifləri).</li> <li>3.Qırmızı yosunlar şobəsinin ümumi xarakteristikası, çoxalması və təsnifatı (Banqlılar və Floridlər sinifləri).</li> </ol> <p>Mənbə: [1, 3, 5, 8]</p>	2	
5.	<p><b>Mövzu № 5.</b> Yosunların ekologiyası, yayılması, təbiətdə rolü və filogeniyasının əsas əlamətləri.</p> <p><b>Plan:</b></p> <ol style="list-style-type: none"> <li>1. Yosunların inkişafına təsir edən ekoloji amillər.</li> <li>2. Yosunların təbabətdə və təsərrüfatda əhəmiyyəti.</li> <li>3. Yosunların müxtəlif ekoloji qruplarda yayılması.</li> </ol> <p>Mənbə: [6, 3, 8]</p>	2	
6.	<p><b>Mövzu № 6.</b> Ali bitkilərin əsas xüsusiyyətləri. Sporlu ali bitkilər. Mamırkimilər şobəsi.</p> <p><b>Plan:</b></p> <ol style="list-style-type: none"> <li>1.Ali bitkilərin ibtidai bitkilərlə oxşar və fərqli xüsusiyyətləri, təsnifatı.</li> <li>2.Mamırkimilərin ümumi xarakteristikası və təsnifatı.Ciyərotu mamırları sinfi.</li> <li>3.Yarpaqlı mamırlar sinfi. Mamırkimilərin təbiətdə yayılması və insan həyatında rolü. Mənbə: ( 1, 2, 3, 4, 6, 7, 8, 9)</li> </ol>	2	
7	<p><b>Mövzu №7.</b> Qiçikimilər, Buğumlular və Plaunkimilərin ümumi xarakteristikası, çoxalması və təsnifatı.</p> <p><b>Plan:</b></p> <ol style="list-style-type: none"> <li>1.Qiçikimilər şobəsinin ümumi xarakteristikası, çoxalması və sporlarının formaları.</li> <li>2.Əsil qijalılar, Marşansiya və Salviniya yarımsinifləri.</li> <li>3.Buğumlular və Plaunkimilər şobələrinin nümayəndələrinin xarakteristikası, çoxalması və müxtəlifliyi.</li> </ol>	2	

	Mənbə: [1, 2, 3, 6, 9]		
8	<p>Mövzu № 8. Çilpaqtoxumlular şöbəsinin ümumi xarakteristikası, mənşəyi, təkamülü, çoxalması və təsnifatı.</p> <p><b>Plan:</b></p> <ol style="list-style-type: none"> <li>1.Çilpaqtoxumlular şöbəsinin ümumi xarakteristikası və təsnifatı.</li> <li>2.Bennetitlər, Kinqolar və Saqovniklər sinifləri.</li> <li>3.İynəyarpaqlılar (Qozadaşıyanlar) sinfinin ümumi xarakteristikası və müxtəlifliyi.</li> </ol> <p>Mənbə: [1, 3, 9]</p>	2	
9	<p>Mövzu № 9. Örtülütoxumlular və ya çiçəkli bitkilər şöbəsinin ümumi xarakteristikası, mənşəyi və təsnifatı. İkiləpəlilər sinfi: Maqnolid yarımsinfi.</p> <p><b>Plan:</b></p> <ol style="list-style-type: none"> <li>1.İkiləpəlilər sinfinin xarakterik xüsusiyyətləri və təsnifatı.</li> <li>2.Maqnolid yarımsinfi: Maqnoliyaçıçəklilər sırası, Maqnoliyakimilər fəsiləsinin ümumi xarakteristikası, çoxalması, təbiətdə rolu və təsnifatı.</li> <li>3.Suzanbağıçıçəklilər sırası, suzanbağıkimilər fəsiləsinin nümayəndələrinin, ümumi xarakteristikası, çoxalması, təbiətdə rolu və təsnifatı.</li> </ol> <p>Mənbə: [1, 3, 6, 9]</p>	2	
10	<p>Mövzu № 10. Ranunkulid yarımsinfi: Qaymaqcıçəklilər və Xaşxaşçıçəklilər sırası.</p> <p><b>Plan:</b></p> <ol style="list-style-type: none"> <li>1.Qaymaqcıçəklilər sırası, Qaymaqkimilər fəsiləsinin ümumi xarakteristikası, təsnifatı və çoxalması.</li> <li>2.Xaşxaşçıçəklilər sırası, Xaşxaşkimilər fəsiləsinin ümumi xarakteristikası, təsnifatı və çoxalması.</li> </ol> <p>Mənbə: [1,3,6,9]</p>	2	
11	<p>Mövzu № 11. Rozid yarımsinfi: Gülçiçəklilər, Paxlaçiçəklilər və Kərəvüzçiçəklilər sırası.</p> <p><b>Plan:</b></p> <ol style="list-style-type: none"> <li>1.Gülçiçəykimilər fəsiləsinin ümumi xarakteristikası, təsnifatı və təsərrüfat əhəmiyyəti.</li> <li>2.Paxlakimilər fəsiləsinin ümumi xarakteristikası, yayılması və təsərrüfat əhəmiyyəti.</li> <li>3.Kərəvüzkimilər fəsiləsi. Mənbə:( 1,3,6,8,9)</li> </ol>	2	
12	<p>Mövzu № 12. Hamamelid y/sinfi: Tozağacıçəklilər və Fisdıqçıçəklilər sırası. Lamiid y/sinfi: Minaçıçəklilər və Badımcانçıçəklilər sırası. Kariofillid y/sinfi: Mərkəztoxumlular sırası.</p> <p><b>Plan:</b></p> <ol style="list-style-type: none"> <li>1.Tozağacıkimilər və Fisdıqkimilər fəsiləsinin ümumi xarakteristikası, təsnifatı və təsərrüfat əhəmiyyəti.</li> <li>2.Dodaqçıçəykimilər və Badımcankimilər fəsiləsi.</li> <li>3.Qərənfilkimilər və Tərəçiçəykimilər fəsiləsi.</li> </ol> <p>Mənbə: [1, 3, 6, 8, 9]</p>	2	
13	<p>Mövzü № 13. Asterid y/sinfi: Astraçiçəklilər sırası. Dillend y/sinfi: Söyüdçiçəklilər, Kəvarçiçəklilər, Əməkəməciciçəklilər və Balqabaqçıçəklilər sırası.</p> <p><b>Plan:</b></p> <ol style="list-style-type: none"> <li>1. Astrakimilər (Mürəkkəbçiçəklilər) fəsiləsi.</li> <li>2. Söyüdkimilər və Xaççiçəkkimilər fəsiləsi.</li> <li>3. Əməkəməcikimilər və Balqabaqkimilər fəsiləsi.</li> </ol> <p>Mənbə: [1, 3, 6, 8, 9]</p>	2	
14	<p>Mövzu № 14. Birləpəlilər sinfinin xarakterik xüsusiyyətləri və təsnifat: Liliid yarımsinfi.</p> <p><b>Plan:</b></p>	2	

	1. Birləpəlilər sinfinin xarakterik xüsusiyyətləri və təsnifat. 2.Liliid yarımsınsı: Zanbaqcıçəklilər sırası, Zanbaqkimilər fəsiləsinin ümumi xarakteristikası, çoxalması, təbiətdə rolü və təsnifati. 3.Süsənçiçəklilər sırası, Susənkimilər fəsiləsi nümayəndələrinin, ümumi xarakteristikası, çoxalması, təbiətdə rolü və təsnifati. 4.Kiçiktoxumlular sırası, Səhləbkimilər fəsiləsinin nümayəndələrinin, ümumi xarakteristikası, çoxalması, təbiətdə rolü və təsnifati Mənbə: [1, 3, 6, 9]		
15	Mövzu № 15. Kommelinid yarımsınsı. Taxılçıçəklilər və ya Qırılıççıçəklilər sırası, Taxılıkimilər və ya Qırılıckimilər fəsiləsinin və Palmaçıçəklilər sırası, Palmakimilər fəsiləsinin ümumi xarakteristikası, yayılması, əhəmiyyəti, çoxalması və müxtəlifliyi. <b>Plan:</b> 1. Taxılçıçəklilər və ya qırılıççıçəklilər sırasının ümumi xarakteristikası və təsnifati. 2.Taxılıkimilər və ya qırılıckimilər fəsiləsinin xarakteristikası, nümayəndələri və təsərrüfat əhəmiyyəti. 3.Palmaçıçəklilər sırası, palmakimilər fəsiləsinin fəsiləsinin xarakteristikası, nümayəndələri və təsərrüfat əhəmiyyəti. Mənbə:[1, 3, 6, 8, 9]	2	
	Cəmi	30 saat	

**X. Fənn üzrə tələblər, tapşırıqlar:** Təlim nəticəsində tələbələrin əldə etməli olduğu təsəvvür, vərdiş və bacarıqları:

- məlasir botanikanın əsas problemləri və inkişaf perspektivlərini təhlil və təsvir etməyi;
- botanika üzrə informasiyanı ümumiləşdirməyi, təhlil etməyi və dərk etməyi; Ali bitkilərin biologiyası haqqında əldə etdiyi bilikləri praktiki fəaliyyətində istifadə etməyi.
- ali bitkilərin biosferdə və insan həyatında yeri və rolü haqqında formalaşmış biliklər sistemi əsasında, əldə edilmiş bilikləri öz peşə fəaliyyətində tətbiq etməyi;
- bitki materialının kameral işlənməsini həyata keçirməyi;
- ali bitkilərin morfoloji təsvirini verməyi.

#### **XI. Fənn üzrə təlimin nəticələri:**

- Ibtidai və ali bitkilərin anatomik və morfoloji quruluşunu öyrənir;
- Müxtəlif sistematiq qrupların inkişaf qanuna uyğunluqların öyrənir;
- Taksonomik müxtəlifliyi və onların təkamül dəyişikliklərini öyrənir;
- Nəzəri bilikləri praktik tətbiq etmək vərdişlərinə yiyələnir;

#### **XI. I Kolloquium sualları:**

1. Bitkilərin sistematikanın tarixi.
2. Bitkilərin sənəi və təbii sistemləri
3. Sistematikanın iş üsulları
4. Göy-yaşıl yosunlar şobəsinin ümumi xarakteristikası, hüceyrə quruluşu, çoxalması və təsnifati (xrookokklar və hormoqonlular sinifləri).
5. Yaşıl yosunlar şobəsinin ümumi xarakteristikası, hüceyrə quruluşu, çoxalması.
6. Yaşıl yosunlar şobəsinin təsnifati: Əsil yaşıl yosunlar sinfi. Sifonlular sinfi, Konyuqatkimilər sinfi
7. Müxtəlif qamçılılar, qızılı yosunlar və dinofit yosunlar şobəsinin ümumi xarakteristikası və təsnifati.
8. Diatom yosunlar, qonur yosunlar və qırmızı yosunlar şobəsinin xarakteristikası və təsnifati.
9. Yosunların inkişafına təsir edən ekoloji amillər.
10. Yosunların təbabətdə və təsərrüfatda əhəmiyyəti.
11. Yosunların müxtəlif ekoloji qruplarda yayılması.
12. Ali bitkilərin ibtidai bitkilərlə oxşar və fərqli xüsusiyyətləri, təsnifati.
13. Mamırkimilərin ümumi xarakteristikası və təsnifati: Ciyərotu mamırlar sinfi.
14. Yarpaqlı mamırlar sinfi. Mamırkimilərin təbiətdə yayılması və insanın həyatında rolü.
15. Qızıkkimilər şobəsinin ümumi xarakteristikası, çoxalması və sporlarının formaları.

#### **X II. II Kolloquium sualları:**

1. Əsil qızıllar, Marşansiya və Salviniya yarımsinifləri.

2. Buğumlular və Plaunkimilər şöbələrinin nümayəndələrinin xarakteristikası, çoxalması və müxtəlifliyi.
3. Çılpaqtoxumlular şöbəsinin ümumi xarakteristikası və təsnifatı.
4. Bennetidlər, Kinqolar və Saqovniklər sinifləri.
5. İynəyarpaqlılar (Qozadaşıyanlar) sinfinin ümumi xarakteristikası və müxtəlifliyi.
6. Örtülütoxumlu bitkilərin xarakteristikası
7. Örtülütoxumlu bitkilərin mənşəyi.
8. İkiləpəlilər sinfinin xarakterik xüsusiyyətləri və təsnifat.
9. Maqnolid yarımsınıfı: Maqnoliyaçıçəklilər sırası, Maqnoliyakimilər fəsiləsinin ümumi xarakteristikası, çoxalması, təbiətdə rolu və təsnifatı.
10. Suzanbağıkimilər sırası, Suzanbağıkimilər fəsiləsinin nümayəndələrinin, ümumi xarakteristikası, çoxalması, təbiətdə rolu və təsnifatı.
11. Qaymaqçıçəklilər sırası, Qaymaqkimilər fəsiləsinin ümumi xarakteristikası, təsnifatı, çoxalması və orqanlarının quruluşu.
12. Xaş-xaşkimilər sırası, Xaş-xaşkimilər fəsiləsinin ümumi xarakteristikası, təsnifatı, çoxalması və orqanlarının quruluşu.
13. Gülçiçəklilər sırasının təsnifatı.
14. Gülçiçəyikimilər fəsiləsinin ümumi xarakteristikası.
15. Gülçiçəyikimilər fəsiləsinin nümayəndələri və təsərrüfat əhəmiyyəti.

#### **İmtahan sualları:**

1. Bitkilərin sistematikanın tarixi
2. Bitkilərin sənvi və təbii sistemləri
3. Sistematikanın iş üsulları
4. Göy-yaşıl yosunlar şöbəsinin ümumi xarakteristikası, hüceyrə quruluşu, çoxalması və təsnifatı (xrookokklar və hormoqonlular sinifləri).
5. Yaşıl yosunlar şöbəsinin ümumi xarakteristikası, hüceyrə quruluşu, çoxalması.
6. Yaşıl yosunlar şöbəsinin təsnifatı: Əsil yaşıl yosunlar sinfi. Sifonlular sinfi, Konyuqatkimilər sinfi
7. Müxtəlif qamçılılar, qızılı yosunlar və dinofit yosunlar şöbəsinin ümumi xarakteristikası və təsnifatı.
8. Diaton yosunlar, qonur yosunlar və qırmızı yosunlar şöbəsinin xarakteristikası və təsnifatı.
9. Yosunların inkişafına təsir edən ekoloji amillər.
10. Yosunların təbabətdə və təsərrüfatda əhəmiyyəti.
11. Yosunların müxtəlif ekoloji qruplarda yayılması.
12. Ali bitkilərin ibtidai bitkilərlə oxşar və fərqli xüsusiyyətləri, təsnifatı.
13. Mamırkimilərin ümumi xarakteristikası və təsnifatı: Ciyərotu mamırlar sinfi.
14. Yarpaqlı mamırlar sinfi. Mamırkimilərin təbiətdə yayılması və insanın həyatında rolu.
15. Qıjikimilər şöbəsinin ümumi xarakteristikası, çoxalması və sporlarının formaları.
16. Əsil qızıllar, Marşansiya və Salviniya yarımsinifləri.
17. Buğumlular və Plaunkimilər şöbələrinin nümayəndələrinin xarakteristikası, çoxalması və müxtəlifliyi.
18. Çılpaqtoxumlular şöbəsinin ümumi xarakteristikası və təsnifatı.
19. Bennetidlər, Kinqolar və Saqovniklər sinifləri.
20. İynəyarpaqlılar (Qozadaşıyanlar) sinfinin ümumi xarakteristikası və müxtəlifliyi.
21. Örtülütoxumlu bitkilərin xarakteristikası
22. Örtülütoxumlu bitkilərin mənşəyi.
23. İkiləpəlilər sinfinin xarakterik xüsusiyyətləri və təsnifat.
24. Maqnolid yarımsınıfı: Maqnoliyaçıçəklilər sırası, Maqnoliyakimilər fəsiləsinin ümumi xarakteristikası, çoxalması, təbiətdə rolu və təsnifatı.
25. Suzanbağıkimilər sırası, Suzanbağıkimilər fəsiləsinin nümayəndələrinin, ümumi xarakteristikası, çoxalması, təbiətdə rolu və təsnifatı.
26. Qaymaqçıçəklilər sırası, Qaymaqkimilər fəsiləsinin ümumi xarakteristikası, təsnifatı, çoxalması və orqanlarının quruluşu.

27. Xaş-xaşkimilər sırası, Xaş-xaşkimilər fəsiləsinin ümumi xarakteristikası, təsnifatı, çoxalması və orqanlarının quruluşu.
28. Gülcicəklilər sırasının təsnifatı.
29. Gülcicəyikimilər fəsiləsinin ümumi xarakteristikası.
30. Gülcicəyikimilər fəsiləsinin nümayəndələri və təsərrüfat əhəmiyyəti.
31. Paxlaçıçəklilər və Kərəvüzçicəklilər (Çətirçiçəklilər) sıralarının ümumi xarakteristikası və muxtalifliyi.
32. Paxlakimilər fəsiləsi.
33. Kərəvüzkimilər fəsiləsi.
34. Tozağacıçəklilər və Fısdıqçıçəklilər sıralarının ümumi xarakteristikası və təsnifatı.
35. Tozağacıkimilər fəsiləsinin xarakteristikası, nümayəndələri və təsərrüfat əhəmiyyəti.
36. Fısdıqkimilər fəsiləsinin xarakteristikası, nümayəndələri və təsərrüfat əhəmiyyəti.
37. Minaçıçəklilər və Badımcançıçəklilər sıralarının ümumi xarakteristikası və təsnifatı.
38. Dodaqçıçəyikimilər (dalamazçıçəyikimilər) fəsiləsinin xarakteristikası, nümayəndələri və təsərrüfat əhəmiyyəti.
39. Badımcançıçəklilər fəsiləsinin xarakteristikası, nümayəndələri və təsərrüfat əhəmiyyəti.
40. Mərkəztoxumlular sırasının ümumi xarakteristikası və muxtalifliyi.
41. Qərənfilçicəklilər fəsiləsinin xarakteristikası, nümayəndələri və təsərrüfat əhəmiyyəti.
42. Tərəçiçəklilər fəsiləsinin xarakteristikası, nümayəndələri və təsərrüfat əhəmiyyəti.
43. Astraçiçəklilər sırasının ümumi xarakteristikası və muxtalifliyi, mürəkkəbçiçəklilər fəsiləsinin xarakteristikası, yayılması və çoxalması.
44. Mürəkkəbçiçəklilər fəsiləsinin nümayəndələri və onların təsərrüfat əhəmiyyəti.
45. Dillend y/sinfi: Söyüdçiçəklilər və Kəvrəçiçəklilər sıralarının ümumi xarakteristikası və təsnifatı.
46. Söyüdkimilər fəsiləsinin xarakteristikası, nümayəndələri və təsərrüfat əhəmiyyəti.
47. Xaççıçəkkimilər fəsiləsinin xarakteristikası, nümayəndələri və təsərrüfat əhəmiyyəti.
48. Əməkôməciciçəklilər və Balqabaqcıçəklilər sıralarının ümumi xarakteristikası və təsnifatı.
49. Əməkôməcikimilər fəsiləsinin xarakteristikası, nümayəndələri və təsərrüfat əhəmiyyəti.
50. Balqabaqkimilər fəsiləsinin xarakteristikası, nümayəndələri və təsərrüfat əhəmiyyəti.
51. Birləpəlilər sinfinin xarakterik xüsusiyyətləri və təsnifatı.
52. Liliid yarımsinfi: Zanbaqcıçəklilər sırası, Zanbaqkimilər fəsiləsinin ümumi xarakteristikası, çoxalması, təbiətdə rolu və təsnifatı.
53. Süsənçiçəklilər sırası nümayəndələrinin, ümumi xarakteristikası, çoxalması, təbiətdə rolu və təsnifatı.
54. Kiçiktoxumlular sırası nümayəndələrinin, ümumi xarakteristikası, çoxalması, təbiətdə rolu və təsnifatı
55. Taxılçiçəklilər sırasının ümumi xarakteristikası və təsnifatı.
56. Taxılkimilər nümayəndələri və təsərrüfat əhəmiyyəti.
57. Palmaçıçəklilər sırası, xarakteristikası, nümayəndələri və təsərrüfat əhəmiyyəti.
58. Palmakimilər fəsiləsinin fəsiləsinin xarakteristikası, nümayəndələri və təsərrüfat əhəmiyyəti.
59. Susənkimilər fəsiləsinin ümumi xarakteristikası, çoxalması, təbiətdə rolu və təsnifatı.
60. Səhləbkimilər fəsiləsinin nümayəndələrinin ümumi xarakteristikası, çoxalması, təbiətdə rolu və təsnifatı

"Bitki sistematikası" fənninin sillabusu – "Kimya və biologiya müəllimliyi" ixtisasının tədris planı və fənn programı əsasında tərtib edilmişdir. Biologiya və ekologiya" kafedrasında müzakirə edilərək təsdiq olunmuşdur. ( 27 dekabr 2024-ci il, protokol N 05 )

Müəllimin imzası:

dos. R.Ə.Ələkbərov

Kafedra müdürü v.i.e.:

dos. R.Z.Şəmmədov